

Sixilmayan qeyri-Nyuton neftin bircins laydan düzxətli kəhrizə doğru sərbəst səthli süzülməsi

E.V. Qədəşova

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Elektron ünvan: elmira_qadashova@hotmail.com


Məqalədə sixilmayan qeyri-Nyuton neftin bircins məsaməli mühitdən düzxətli kəhrizə doğru sərbəst səthli stasionar süzülməsi məsələsi həll edilmişdir. Həmin neftin layda yasti-paralel süzülmə prosesi ümumi şəkilli qeyri-xətti süzülmə qanununa tabedir və ondakı c və n sabit kəmiyyətlər çoxsaylı müxtəlif qiymətlərlər ala bilər; lakin konkret geoloji-fiziki şərait üçün onların qiymətləri kəhrizin tədqiqi nəticəsində təyin edilir.

Məsələ ümumi şəkildə həll edilmiş, süzülmə prosesinin asas parametrlərinin, yəni debitin, süzülmə sürətinin, cari səviyyə qradiyentinin düsturları çıxarılmış və fəza koordinatından asılı olaraq, sərbəst səthli səviyyənin dəyişməsi (azalması) qanunu təyin edilmişdir. Bunlardan başqa, qeyri-Nyuton neft hissəcisiyinin süzülmə yolunda qidalanma sahəsindən kəhrizədək yerdəyişmə müddətinin təyini üçün üsul təklif edilmişdir.

Konkret geoloji-fiziki şəraitlərdə c və n sabitlərinin qiymətlərini təyin etmək üçün kəhriz tədqiq edilməli, indikator diaqramı qurulmalı və ona empirik tənlik seçilməlidir.

Açar sözlər: qeyri-Nyuton neft, bircins lay, sərbəst səthli süzülmə, debit, süzülmə sürəti, səviyyə qradiyenti, süzülmə qanunu, diferensial tənlik, yerdəyişmə müddəti.

Fərz edək ki, horizontal düzxətli neftyiğmə kəhrizi yer səthinə yaxın dərinlikdə birinci yatmış neft layını açmış və keçiriciliyi olmayan gil layının üzərində yerləşir. Lay şəraitlərində neft qeyri-Nyuton mayedir. Bu məhsuldar layın üstündə yer



Sərbəst səthli neftin süzülmə axınının şaquli kəsiyi, axın düzxətli kəhrizə doğrudur

səthinədək heç bir keçirməyen lay və ya lay təbəqəciyi yerləşməmişdir, yəni onun atmosferle hidrodinamik əlaqəsi vardır.

Düzxətli kəhriz qərarlaşmış rejimde işleyəndə layın qidalanma konturundan kəhrizədək süzülmə yolunda neftin sərbəst səthli səviyyə hündürlüyü bir əyri üzrə azalır və həmin əyri monoton azalan funksional asılılığının qrafiki olur.

Şəkildə bu süzülmə axını istiqamətində uzununa kəsiyi sxematik təsvir edilmişdir, burada ADOF – qidalanma sahəsinin kəsiyi; KRR'K' – kəhrizin en kəsiyi, FORK – layın uzununa kəsiyi, FK – yerin səthi; OR – keçirməyen gil layı; BC – qidalanma sahəsində neftin səviyyəsidir və h_k hündürlüyündə sabit saxlanılır; CG və CG' – layda və kəhrizdə neftin statik səviyyələridir (kəhrizdən neft alınmadıqda); NN' – kəhrizdə dinamik sərbəst səthli neft səviyyəsidir və h hündürlüyündə sabit saxlanılır; CEN – depresso səthinin kəsiyiidir (qərarlaşmış neft almışında) [1, 2].

Özlü-plastik neft layi üçün analogi məsələnin həlli [2]-de verilmişdir.

Neft lay şəraitində qeyri-Nyuton maye olduğundan onun süzülmə prosesi aşağıdakı qeyri-xətti süzülmə qanununa tabe olur:

$$v = c \left(-\frac{dz}{dx} \right)^{\frac{1}{n_0}}, \quad (1)$$

burada mənfi (-) işaretli onu göstərir ki, fəza koordinatı x artdıqca, sərbəst səthli səviyyənin hündürlüyü z azalır.

Kəhrizin debiti ilə laydakı süzülmə sürəti arasındakı məlum əlaqəye əsasən yaza bilərik:

$$Q = azv = azc \left(-\frac{dz}{dx} \right)^{\frac{1}{n_0}}, \quad (2)$$

burada c və n_0 – sabit kəmiyyətlərdir və $1 < n_0 < 2$ -dir. Diferensial tənlik (2)-ni dəyişənlərə ayıraq:

$$z^{n_0} dz = -\left(\frac{Q}{ac}\right)^{n_0} \cdot dx. \quad (3)$$

Diferensial tənlik (3)-ü aşağıdakı hədlərdə integrallasaq, alıraq:

$$\int_{h_k}^{h} z^{n_0} dz = -\left(\frac{Q}{ac}\right)^{n_0} \int_0^{L_k} dx; \\ Q = ac \left[\frac{h_k^{n_0+1} - h^{n_0+1}}{(n_0+1)L_k} \right]^{\frac{1}{n_0}}. \quad (4)$$

Düstur (4) ilə baxılan süzülmə halında kəhrizin debiti hesablanır; əgər burada $n_0=1$ qəbul edilərsə, onda nyuton nefti üçün həll edilmiş analogi məsələdə

düzxətli kəhrizin debiti $Q = \frac{ak(y(h_k^2 - h_{kh}^2))}{2\mu L}$ alınır.

Əgər (3) diferensial tənliyini başqa hədlərdə integrallasaq, alıraq:

$$\int_z^{h_k} z^{n_0} dz = -\left(\frac{Q}{ac}\right)^{n_0} \int_x^{L_k} dx, \\ Q = ac \left[\frac{h_k^{n_0+1} - z^{n_0+1}}{(n_0+1)(L_k - x)} \right]^{\frac{1}{n_0}}. \quad (5)$$

İfadə (4)-dən debitin qiymətini (5) ifadəsində yerinə qoysaq, alıraq:

$$z = -\left(h_{kh}^{n_0+1} + \frac{h_k^{n_0+1} + h_{kh}^{n_0+1}}{L_k} \cdot x\right)^{\frac{1}{n_0+1}}. \quad (6)$$

Düstur (6) cari sərbəst səthli səviyyənin feza koordinatından asılı olaraq, dəyişməsi (azalması) qanunudur, yeni $z=z(x)$ funksional asılılığının analitik ifadəsidir; göründüyü kimi o sərbəst süzülmə səthi ilə düzxətli kəhrizə paralel vertikal müstəvi-nin kəsişməsində alınan əyri xəttin tenliyidir.

Düstur (5)-dən istifadə edərək, cari süzülmə sürəti üçün aşağıdakı ifadəni alıraq:

$$v = \frac{Q}{az} = c \left[\frac{h_{kh}^{n_0+1} - z^{n_0+1}}{(n_0+1)(L_k - x)} \right]^{\frac{1}{n_0}} \cdot \frac{1}{z} \quad (7)$$

Cari sərbəst səthli səviyyə qradiyentini təyin etmək üçün (6) ifadəsində z -dən x -ə görə törəmə alıraq:

$$\frac{dz}{dx} = -\frac{h_k^{n_0+1} + h_{kh}^{n_0+1}}{(n_0+1)L_k} \times \\ \times \left(\frac{h_{kh}^{n_0+1} + h_k^{n_0+1} + h_{kh}^{n_0+1}}{L_k} \cdot x \right)^{\frac{n_0}{n_0+1}}. \quad (8)$$

İfadə (8)-dən göründüyü kimi, cari səviyyə qradiyenti əyrixətli qanuna tabedir.

Cari süzülmə sürətə məsəmə kanallarında qeyri-Nyuton həqiqi orta süreti arasındaki məlum əlaqədən istifadə edərək yazırıq:

$$\omega = \frac{v}{m} = \frac{c}{m} \left[\frac{h_{kh}^{n_0+1} - z^{n_0+1}}{(n_0+1)(L_k - x)} \right]^{\frac{1}{n_0}} \cdot \frac{1}{z} = -\frac{dx}{dt}. \quad (9)$$

Müəyyən riyazi çevrilmələr aparıldıqdan sonra ifadə (9) aşağıdakı kimi yazılır:

$$\frac{c}{m} \cdot \left[\frac{h_{kh}^{n_0+1}}{(n_0+1)(L_k - x)} - \frac{z^{\frac{n_0^2+n_0-1}{n_0}}}{(n_0+1)(L_k - x)} \right] = \\ = -\frac{dx}{dt}. \quad (10)$$

Düstur (6)-dan z -in qiymətini ifadə (10)-da yerinə yazıb alıraq:

$$\frac{c}{m(n_0+1)(L_k - x)} \times \\ \times \left(\frac{h_{kh}^{n_0+1}}{-\left(h_{kh}^{n_0+1} + \frac{h_k^{n_0+1} + h_{kh}^{n_0+1}}{L_k} \cdot x\right)} - \frac{1}{\left(h_{kh}^{n_0+1} + \frac{h_k^{n_0+1} + h_{kh}^{n_0+1}}{L_k} \cdot x\right) \cdot \frac{1}{n_0(n_0+1)}} \right) = \\ -\left[\frac{h_{kh}^{n_0+1} + h_k^{n_0+1} + h_{kh}^{n_0+1}}{L_k} \cdot x \right] \cdot \frac{n_0^2 + n_0 + 1}{n_0(n_0+1)} = -\frac{dx}{dt}. \quad (11)$$

İndi diferensial tənlək (11)-i dəyişənlərə ayıraq:

$$dt = -\frac{m(n_0+1)(L_k - x)}{c \left[\left(-\left(h_{kh}^{n_0+1} + \frac{h_k^{n_0+1} + h_{kh}^{n_0+1}}{L_x} \cdot x \right)^{\frac{1}{n_0(n_0+1)}} - \left(-\left(h_{kh}^{n_0+1} + \frac{h_k^{n_0+1} + h_{kh}^{n_0+1}}{L_k} \cdot x \right)^{\frac{n_0^2+n_0+1}{n_0(n_0+1)}} \right) \right]} \cdot dx. \quad (12)$$

Əgər bu diferensial tənləyi t -yə görə 0-dan t -yədək və x -ə görə 0-dan L_k -dək integrallasaq, onda qeyri-Nyuton neft hissəciyinin qidalanma konturnundan kəhrizədək yerdəyişmə müddətini hesablamak üçün düstur çıxarılır.

Praktiki məsələnin həlli üçün c və n_0 sabit kəmiyyətlərinin ədədi qiymətlərini bilmək lazımdır. Bu məqsədlə baxılan düzxətli kəhrizi qərarlaşmış axınlarda hidrodinamik üsulla tədqiq edib indikator diaqramı qurulmalı, həmçinin əyri şəklində alınmış qrafiki asılılığa empirik tənlək seçilməlidir [1, 2].

Filtration of incompressible non-Newtonian oil from the homogeneous reservoir to the straight-line gallery with a free surface

E.V. Gadashova

The paper solves the stationary problem of incompressible non-Newtonian oil filtration from homogeneous porous medium for a straight-line gallery with a free surface. Plane-parallel filtration process obeys nonlinear law of filtration in the general form in which the present c and n constants can gain many different values; however, their values for a specific environment can almost be defined in the result of the gallery study, as well as the indicator chart can be built and an empirical equation chosen.

As a result of the problem solution, the formulas of major filtration parameters, i.e. filtration speed, flow rate of the gallery, the current gradient level with a free surface, and in addition, the distribution of the level with a free surface in the path of the filtration zone of the drainage were derived. On the other hand, the definition method of the movement time of non-Newtonian oil particles from external reservoir boundary to the gallery was developed as well.

Keywords: non-Newtonian oil, homogeneous reservoir, free surface filtration, flow rate, filtration rate, level gradient, filtration law, differential equation, advance time.

Ədəbiyyat siyahısı

1. Пыхачев Г.Б. Подземная гидравлика. – М.: Гостоптехиздат, 1961, с. 120-127.
2. Новрузова С.Г. Об особенностях продуктивности галерей и скважин, эксплуатирующих вязко-пластичные нефтяные залежи // Нефтепромысловое дело, 2014, № 1, с. 23-25.

Фильтрация несжимаемой неньютоновской нефти из однородного пласта к прямолинейной галерее со свободной поверхностью

Э.В. Гадашева

Решена стационарная задача фильтрации несжимаемой неньютоновской нефти из однородной пористой среды к прямолинейной галерее со свободной поверхностью. Плоскопараллельный процесс фильтрации подчиняется нелинейному закону фильтрации в общем виде, в котором присутствующие постоянные величины c и n могут получить многочисленные различные значения; однако их значения для конкретных условий, можно практически определить в результате исследования галереи, построить индикаторную диаграмму и выбрать эмпирическое уравнение.

В результате решения этой задачи, выводились формулы основных параметров фильтрации, т.е. скорости фильтрации, дебита галереи, текущего градиента уровня со свободной поверхностью, кроме того, установлен закон распределения уровня со свободной поверхностью в пути фильтрации зоны дренажа. С другой стороны, разработана также методика определения времени продвижения частицы неньютоновской нефти из контура питания до галереи.

Ключевые слова: неньютоновская нефть, однородный пласт, фильтрация со свободной поверхностью, дебит, скорость фильтрации, градиент уровня, закон фильтрации, дифференциальное уравнение, время продвижения.